

Azərbaycan Dövlət İqtisad Universiteti

İxtisas və ixtisaslaşmalar (Magistratura səviyyəsi)

Sıra №-si	İxtisasın şifri	İxtisaslar üzrə ixtisaslaşmaların adı
1	060401	Dünya iqtisadiyyatı - Beynəlxalq iqtisadi münasibətlər - Gömrük işi - Beynəlxalq ticarət - Azərbaycanın xarici iqtisadi əlaqələri - Xarici iqtisadi fəaliyyət - Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri
2	060403	Maliyyə - Bank işi - Vergi və vergi qoyma - Sığorta işinin təşkili - Maliyyə nəzarəti və audit - Maliyyə menecmenti - Maliyyə bazarları
3	060402	Mühasibat uçotu və audit - İstehsal sferasında mühasibat uçotu və audit - Xidmət sferasında mühasibat uçotu və audit
4	060406	Statistika - Makroiqtisadi statistika - Müəssisələrin statistikasını - Milli hesablar sistemi
5	060404	İqtisadiyyat - İqtisadi kibernetika - İqtisadi nəzəriyyə - İqtisadiyyatın tənzimlənməsi - İqtisadiyyatın hüquqi tənzimlənməsi - Qiymətləndirmə - Aqrar sahənin iqtisadiyyatı - Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırma - Ətraf mühitin iqtisadiyyatı - Təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı - Makroiqtisadi siyasət - Turizm iqtisadiyyatı - Ekonometriya - Əməyin iqtisadiyyatı
6	060213	Beynəlxalq münasibətlər - Beynəlxalq münasibətlər və diplomatiya
7	060213	Beynəlxalq münasibətlər (türk proqramı)
8	060405	Sənayenin təşkili və idarə edilməsi - Müəssisənin iqtisadiyyatı - İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi(sahələr üzrə)
9	060409	Biznesin idarə edilməsi - Biznesin təşkili və idarə edilməsi

Sıra №-si	İxtisasın şifri	İxtisaslar üzrə ixtisaslaşmaların adı
		- Biznes inzibatçılığı
10	060409	Biznesin idarə edilməsi (türk proqramı)
11	060407	Menecment - Heyətin idarə edilməsi - Menecment
12	060408	Marketinq - Logistika - Marketinq
13	060509	Kompyuter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı - İdarəetmənin informasiya texnologiyaları - İqtisadi informasiya sistemləri - İnformasiya sistemləri
14	060803	Turizm və otelçilik - Turizm işi - Sosial-mədəni sahələrdə xidmətlərin təşkili
15	060510	Ekologiya - Ətraf mühitin mühafizə metodları və bərpası
16	060410	Dövlət və bələdiyyə idarəetməsi - Dövlət strukturunda menecment - Bələdiyyə menecmenti
17	060411	Kommersiya - Kommersiya fəaliyyəti - Birja fəaliyyəti - Reklam işi - Bazar infrastrukturu
18	060644	İstehlak mallarının ekspertizası və marketinqi - İstehlak mallarının keyfiyyət ekspertizası - Ərzaq mallarının ekspertizası və marketinqi - Qeyri-ərzaq mallarının ekspertizası və marketinqi - Məişət-elektrik mallarının ekspertizası və marketinqi - Gömrük ekspertizası
19	060647	Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma mühəndisliyi - Metrologiya və metroloji təminat - Standartlaşdırma və sertifikatlaşdırma(sahələr üzrə) - Keyfiyyətə nəzarət, diaqnostik üsul və sistemlər
20	060642	Qida məhsulları mühəndisliyi - İaşə məhsullarının texnologiyası və iaşənin təşkili - Çörək, makaron, unlu-qənnadı məmulatlarının və qida konsentratlarının texnologiyası - Ət və ət məhsullarının texnologiyası - Balıq və balıq məhsullarının texnologiyası - Şərabçılıq və qıvcırtma istehsalının texnologiyası - Qida təhlükəsizliyi
21	060321	Dizayn - Dizayn və texniki estetika
22	060643	Çoxişlənən malların texnologiyası mühəndisliyi

Sıra №-si	İxtisasın şifri	İxtisaslar üzrə ixtisaslaşmaların adı
		<ul style="list-style-type: none"> - Tikiş məmulatlarının texnologiyası - Təbii liflərin istehsalının texnologiyası və avadanlıqları
23	060625	<p>Texnoloji maşın və avadanlıqlar mühəndisliyi</p> <ul style="list-style-type: none"> - Yüngül sənaye və məişət xidmətinin texnoloji maşın və avadanlıqları - Yeyinti sənayesi və iaşə ticarətinin texnoloji maşın və avadanlıqları
<i>C Ə M İ:</i>		